



## [Xsusi tyinatllar xovdan niy qad? - Aqlama](#)

AXCP sdri li Krimlinin nvbti df Qaraba trafndak rayonlarn ial edilmsinin milli lider Heydr liyevin hakimiyyt gliindn sonra ba vermsi il bal iddialar ssIndirmsi z hakimiyytlinin rsvay mlubiyytini v .uursuz idaretmlrini rt-basdr etmk chdindn baqa bir ey deyil

Arannews-Bu s&ouml;zlr [Axar.az](#)-a a&ccedil;qlamasnda mkdar jurnalist, &ldquo;Teleqraf&rdquo; Media Qrupunun rhbri Aynur Camalqz li Krimlinin ssIndirdiyi iddialara cavab olaraq deyib. Prezidentin k&ouml;mk&ccedil;isi li Hsnovun m&ouml;vzu il bal olduqca maraql mqamlara toxunduuna diqqt &ccedil;kn politoloq vurulayb ki, li Hsnovun dediyi kimi, 1992-93-c&uuml; il :hadislrinin canl ahidlri o d&ouml;vr&uuml; vax xatrlavrlar ldquo;Xarici v daxili siyastd bir-birinin ardnc buraxlan facivi shvlrin nticsind& Azrbaycan ar iqtisadi, siyasi v hrbi uursuzlua d&uuml;&ccedil;ar olmuu. 1993-c&uuml; il 4 iyun qiyam hamnn yadndadr: Surt H&uuml;seynova xalqn b&ouml;y&uuml;k etimadnn sbbi n idi? Cbh-M&uuml;savat iqtidarna qar xalqda o qdr mnfi fikir formalamd ki, cbhdn ordunu &ccedil;kib Bakya doru hrkt edn S.H&uuml;seynovu v ona tabe olan sgrlri hr ks bir qhrman kimi qbul .:edirdi&rdquo

Politoloq qeyd edib ki, li Krimlinin tmsil olundu hakimiyyt zaman m&uuml;harib aparan bir &ouml;lkd qarda qrn ba verdi, sgrlrimiz &uuml;z- :&uuml;z qovuldu

ldquo;S.H&uuml;seynovun Azrbaycanda hakimiyytd tmsil olunanlar mhv edcyi& il bal byanatlarn li Krimli n tez &ldquo;unudub&rdquo;? Kim idi d&ouml;vlti o ar duruma gtirn? &Ouml;z&uuml;n&uuml;m&uuml;dafi batalyonlarnn statusunun lvi bard rsmi srncam Cbh-M&uuml;savat hakimiyyti vermidi. 1993-c&uuml; ilin iyunundan faktiki olaraq b&uuml;t&uuml;n Qaraba trafndan d&ouml;y&uuml; imkan olan batalyonlar geri &ccedil;kilmidi v Bakda &uuml;z-&uuml;z dayanan .:sivasi qruplarn hakimivvt urunda savalarnn altin &ccedil;evrilmidi&rdquo

A.Camalqz xatrladb ki, mhz bu faktdan istifad edn Ermnistan Rusiya :hrb&ccedil;ilrinin vardm il bir-birinin ardnc ravonlar ial etmy balad ldquo;&Ouml;lkd qarda qrn balamd, S.H&uuml;seynovun ordusu Baknn& &ldquo;be addmlna&rdquo; qdr irlilmidi. Hmin d&ouml;vrd ba nazir olan Pnah H&uuml;seynov sonradan &ccedil;ox m&uuml;h&uuml;m bir informasiyan da cmiyyt a&ccedil;qlad. Prezidentin x&uuml;susi dstyi il xov razisind mxsusi tlim ke&ccedil;n hrbi birlikdn bu mqamda istifad edilmsi bard qrar verilir. Lakin P.H&uuml;seyn deyir ki, hmin hrbi hissyy gedrkn 3-5 nfrdn baqa kimsni tapmayb. Onun bildirdiyin g&ouml;r, y&uuml;zlr sgr hakimiyyt inamszlg sbbindn silahlarn da g&ouml;t&uuml;rrk, &ouml;zbanaxov razisindki x&uuml;susi hrbi hissni trk etmidi. ndi siz tsvv&uuml;r edin ki, &ldquo;x&uuml;susi tyinatl&rdquo; saylacaq hrbi hissd vziyyt bu c&uuml;r idis, ;hans &ldquo;ordu&rdquo; v d&ouml;vlt sadiq sqrldn danmaq olard?&rdquo; Politoloq bildirib ki, milli m&uuml;naqi zminind &ouml;lknin faktiki olaraq par&ccedil;aland, hr batalyon rhbrinin &ouml;z&uuml;n&uuml; &ldquo;prezident&rdquo; kimi g&ouml;rd&uuml;y&uuml; bir mqamda xalqn :israrl tkidi il Heydr livev hakimiyyt qaytd

ldquo;Prezident El&ccedil;iby d &ccedil;ox g&ouml;zl anlayrd ki, Azrbaycan& mhv olmaqdan xilas ed bilck yegan xs Heydr liyevdir. Ona g&ouml;r Heydr liyev

Bakya dvt edildi v &Uuml;mummilli lider d ilk g&uuml;ndn qarda qrnna qarsnn alnmas, daxildki separatizmin mhvi &uuml;&cedil;&uuml;n tkbana faliyyt .balad

Heydr liyev tkbana mhz Cbh-M&uuml;savat hakimiyytinin Prezidentin Qaraba &uuml;zr x&uuml;susi n&uuml;mayndsi tyin etdiyi, Milli Qhrman ad verdiyi, polkovnik r&uuml;tbsin qaldrd qiyam&cedil; Surt H&uuml;seynov v onun trafndak b&ouml;y&uuml;k hrbi q&uuml;vv il &uuml;z-&uuml;z idi. &Uuml;stlik, yen d AXC-M&uuml;savat c&uuml;tl&uuml;y&uuml;n&uuml;n &ldquo;bsldiyi&rdquo; lkrm H&uuml;mbtov silahl dst saysind &ouml;z&uuml;n&uuml; &ldquo;Lnkran xan&rdquo; elan etmidi v faktiki olaraq .&ouml;lknin par&cedil;alamd

Heydr liyev ilk n&ouml;vbd Surt H&uuml;seynova y&uuml;ksk vzif vermkl onu zrrsizldirdi, daha sonra is bir g&uuml;ll bel atmadan, Cbh-M&uuml;savat c&uuml;tl&uuml;y&uuml;n&uuml;n aylarla, hrbi g&uuml;cl hll ed bilmdiyyi separatizmi birc mliyyatla, xalqn b&ouml;y&uuml;k sevgisi v dstyini arxasna alaraq v qan t&ouml;kmdn hll etdi, lkrm H&uuml;mbtovu siyasi-hrbi shndn sildi. ndi &ouml;z&uuml;n&uuml;z m&uuml;qayis edin: Surt H&uuml;seynova qar r&uuml;svay&cedil; bir mliyyatla b&ouml;y&uuml;k qarda qrnna yol a&cedil;an v &ouml;lknin par&cedil;alanmasna sbb olan, lind bir illik hakimiyyt v d&ouml;vlt aparat, &ldquo;komandas&rdquo; olan Cbh-M&uuml;savat hakimiyytinin tmsil&cedil;isi hans sasla Milli Mclisin sdri vzifsini dayan v lind he&cedil; bir hrbi birlik, komandas olmadan, tkbana, yalnz siyasi m&uuml;drikliyi saysind bir ay i&cedil;ind bu separatizmi mhv edn Heydr liyevi :su&cedil;lava bilr?!&rdquo;

A.Camalqz qeyd edib ki, Heydr liyevin hakimiyyt glii il :b&uuml;t&ouml;vl&uuml;kd xalqn inam. etibar &ouml;z&uuml;n qavtd &ldquo;1993-c&uuml; ilin qndan balayaraq, Ermnistan silahl q&uuml;vvlr Gnc& istiqamtind b&ouml;y&uuml;k hrbi mliyyata baladlar. Hmin d&ouml;vrd Prezidentin k&ouml;mk&cedil;isi olmu Eldar Namazov bir &cedil;ox hqiqtlri artq ictimaildirib. Bel ki, Rusiya Prezidenti Yeltsin neft m&uuml;qavillrinin Rusiya il imzalanmasn v rus ordusunun geri &ndash; Azrbaycana qaytmasn tlb edirdi. Heydr liyev is rus ordusunun leyhin idi, neft kontraktlar m&uuml;qabilind ialdak b&uuml;t&uuml;n torpaqlarn azad olunmasn qti kild rt olaraq irli s&uuml;rm&uuml;d&uuml;. vzind is Yeltsin &ldquo;ya rtimizi qbul edin, ya da ermnilr Gncni tutacaq&rdquo; demidi. Bunun ardnc is ermnilrin Rusiyann birbaa hrbi dstyi il Trtr, Brd istiqamtind misli g&ouml;r&uuml;nmmi [h&uuml;cumu balad](#). Hmin d&ouml;vrd Heydr liyevin bir &cedil;ar il 30 min gnc k&ouml;n&uuml;ll&uuml; olaraq, bir ne&cedil; g&uuml;n&uuml;n i&cedil;ind cbhy yolland. Bu gnclrin b&ouml;y&uuml;k ksriyyti sgndr Hmidovun &ldquo;oblavas&rdquo; il tutulub cbhy g&ouml;ndrilm v qsa m&uuml;dtd frariy &cedil;evrilnr idi. Nec olur ki, Cbh-M&uuml;savat d&ouml;nmind frarilik edn, d&ouml;vltin inanmayan gnclr Heydr liyevin birc televiziya &cedil;ar il gec il ?cbhy volland

Bu, Heydr liyev xalq sevgisinin nticsi idi. V xalqn da g&ouml;z&uuml; trzidir: .:kimin kim olduunu &cedil;ox q&ouml;zl bilir&rdquo;

A.Camalqz vurulayb ki, 1993-c&uuml; ilin iyununa qdr Surt H&uuml;seynovun hrbi hissisinin timsalnda &uuml;st&uuml;nd &ldquo;Bakya&rdquo; yazlm tanklar Bak trafnda meydan sulayrdsa, hmin ilin qnda &uuml;st&uuml;nd &ldquo;Heydr urunda&rdquo; (Bu yazlarn bir &cedil;oxu rus dilind d vard &ndash; ermnilr ismar &uuml;&cedil;&uuml;n) yazlm tanklar cbhd d&ouml;y&uuml; meydana

:d&uuml;mnl savada idi

ldquo;O d&ouml;vr&uuml;n gncrlri, uaqlar yaln&szl; tarix kitablarnda v&uuml;harib filmlrind tanklarn &uuml;st&uuml;nd &ldquo;Za Stalinu&rdquo; &ouml;l&uuml;m gednlr g&ouml;rm&uuml;d&uuml;lr. G&ouml;z&uuml;m&uuml;z&uuml; a&ccedil;anda is &ouml;z tanklarmzn &uuml;st&uuml;nd &ldquo;Bakya doru&rdquo; yazlarndan .sarslmdq

Yaln&szl; Heydr liyev hakimiyyt qaydandan sonra &ldquo;Heydr urunda&rdquo;, &ldquo;Vtn urunda&rdquo; yazlar &ouml;lkn&szl; b&uuml;r&uuml;d&uuml;. Bu, olduqca q&uuml;rurverici bir hal idi. Mhz Heydr liyev olan sevgi, Heydr liyevin m&ouml;htm siyasi v hrbi d&uuml;has saysind ermnilrin Trtr v Brd istiqamtind Rusiya hrbi birliklrinin birbaa dstyi il h&uuml;cumunun qars ninki alnd, ksin, bir &ccedil;ox yaay mntqlri ialdan azad edildi, hm&ccedil;inin Horadiz mliyyat .:balad. B&uuml;t&uuml;n bunlar nec &ldquo;unutmaq&rdquo; olar&rdquo; Politoloqun s&ouml;zlrin g&ouml;r, bu d&ouml;vrd Heydr liyevin qeyri-adi bacar v &ccedil;oxaxli faliyyti hl siyasi tarix kitablarna, drsliklr tam v detall d&uuml;ms d, canl ahidlr, hmin vaxt Heydr liyevin yannda olanlar, hmin d&ouml;y&uuml;lrd :itirak ednlr sa-salamatdr

ldquo;slind, Heydr liyevin yaln&szl; 1993-94-c&uuml; illrd hyata ke&ccedil;irdiyi& misilsiz siyasi-hrbi taktikas &ouml;yrlml&szl; v tarixldirilmli, siyasi tarix drsliklrin faktlarla, detallarla salnmaldr ki, kims yaxn tariximizi saxtaladrm&szl; chd etmsin. li Krimli is yax olard ki, &ouml;z lideri b&uuml;lfz El&ccedil;ibyin hmin d&ouml;vrd, yaxn traf v bzn d ictimai kild dediyi hqiqtlri yada salsn.

El&ccedil;ibyin &ouml;z&uuml; bel Azrbaycan Heydr liyevin xilas etdiyini dflrl .demidi

lbtt, bu s&ouml;zlrin li Krimliy he&ccedil; bir aidiyyti yoxdur, &ccedil;&uuml;nki o, .;siyasi ambisiyalarna g&ouml;r &ouml;z liderin bel xyant edn xsdir&rdquo;